

## Françayzinq

Uşaq salonu açmaq istəyən iş adamları üçün Barbarisso salonu hazır biznes layihə paketi - təklif edir.

Haqqımızda:

Barbarisso - Bütün yaş qruplarını əhatə edən müştərilərə malik, yüksək keyfiyyətli və çevik xidmət qabiliyyəti olan uşaq salonudur. Lakin bizə həm böyüklər, həm də kiçiklər müxtəlif saç düzümləri üçün müraciət edirlər. Saç kəsilmələrindən başqa, bizdə xüsusi vasitə ilə ağrısız qulaq deşilməsi xidməti də göstərilir. Bizim salona müraciət edən valideynlər uşaqların əqli inkişafını genişləndirən intellektual kitablar, fiqurlar və balacalar üçün xüsusi qulluq vasitələri (şampun, duş geli və s.) əldə edə bilirlər.

Barbarisso uşaq salonunun dizaynı çox parlaq və rəngarəng olduğu üçün bura baş çəkənlərdə xoş əhval-ruhiyyə yaradır. Salonumuzda xüsusi oturacaqlar, müxtəlif oyuncaqlar, oyun mərkəzləri (playstation) və sevimli cizgi filmlərini göstərən ekranlar quraşdırılıb. Bütün bunlar təmkinli, öz işinin peşəkarı olan ustaların bacarığı ilə birləşdikdə ən nadir uşaqların belə qəlbinə yol tapır. Nəticədə nəinki balacalar, hətta valideynlər də burdan xoş hisslərlə ayrılırlar.

Barbarisso 2013-cü ildən fəaliyyət göstərir və qeydə alınmış ticarət nişanıdır.

Salonun françayzinqi sizə nə vəd edir???

İlk növbədə, siz təkilatçılıqla bağlı uzun zamanınızı alacaq müxtəlif və o qədər də mürəkkəb suallara cavab axtarmaqdan qurtulmuş olacaqsınız.

İkincisi isə, müəssisənizin yeni açılmasına baxmayaraq, sadıq müştərilərin Barbarissoya olan güvənini qazanmış olursunuz.

Barbarisso françayzinqni əldə etmiş sahibkarı nələr gözləyir???

- 1.Yüksələn Barbarisso brendinin logosu və istifadə haqqları;
- 2.Müəssisənin struktur forması və işçi heyətinin seçilməsi üçün təlimat qaydaları;
- 3.Müəssisənin dizayn və yerləşməsi ilə bağlı dəstək;
4. Müştəriləri cəlb etmək üçün strateji fikirlər;
- 5.Barbarisso internet saytında reklam;
- 6.Barbarisso salonunda edilmiş saç kəsilmələrinin (düzümlərinin) kataloqu;
- 7.Reklam vəsaitləri (vizitka, banner, hədiyyə sertifikatları, buklet və s.);

8. Texniki məsələlər, videomüşahidə siteminin quraşdırılması, təmir və salonun bölmələri ilə əlaqədar məsələlərdə ətraflı dəstək və konsultasiya;

9. Salonun işləmə rejimi ilə bağlı daimi dəstək - skype, elektron poçt və ya telefon vasitəsi ilə;

10. Yeni biznes sahəsinə qoşulan sahibkar üçün yarana biləcək bütün suallara hazır cavablar;

11. Maliyyə və müştəri hesablarının qeydiyyatına alınmasına dəstək;

Biz sizə sadəcə franşayzing xidməti təklif etmirik, biz sizə ilk addımınızda güvənli əməkdaşlıq və uğur vəd edirik!!